



*Doğma, canım-varlığım qızdır
serdiyim Azərbaycanım
mənim qılıqlıqahumdur.*

Heydar

Qəzet 1921-ci ildən çıxır

Sayı: 33 (19.947)


19 fevral 2010-cu il, cümlə

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetli

Gündəlik ictimai-siyasi qəzet

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik



Rəsmi xronika

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçiglonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir. Prezident İlham Əliyev müşavirəni giriş sözü ilə açaraq 2010-cu ilin ölkəmizdə "Ekoloji ili" elan olunduğunu, respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret programın qəbul edildiyini vurguladı. Dövlətimizin başçısı həmin programın müxtəlif sahələri əhatə etdiyini, burada nazərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də oksini tapıldığı bildirdi.

Heydar Əliyev və Azərbaycanda mədəniyyətin inkişaf tarixi

Culfə Rayon Mədəniyyət və Turizm Şöbəsində "Heydar Əliyev və Azərbaycanda mədəniyyətin inkişaf tarixi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdürü Fikrat Canmemmedov ümummilli lider Heydar Əliyevi mədəniyyətimizin an böyük hərəkətdən adlanırdıraq qeyd etmişdir ki, qədim ənənələrə, zəngin milli-mənəvi mədəniyyətə malik olan xalqımız məhz bu dahi rəhbərin mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlərle öz varlığını, mənəvi irsini, keçmişini qoruya bilmüşdür. Hala keçən əsriñ 70-

80-ci illərində ulu öndərin misli görünənməsi xidmətləri sayesində Azərbaycan mədəniyyəti sözün haqqı mənasında intibah dövrünü yaşamışdır. O dövrde Azərbaycanın bütün şəhərlərində mədəniyyət evləri, memarlıq ansamblları yaradılmış, incəsanat xadimlərinin xatırası abədalşdırılmış, onların şərafına abidələr və heykəllər ucaldılmışdır.

Tədbirdə rayon mədəniyyət evinin müdürü Muxtar Bağırov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdürü Sədaqət Mustafayeva çıxış edərək müstəqillik illərində ümummilli liderimizin mədəniyyətimizə gəstirdiyi münasibət və mövqə hər bir mədəniyyət işçisi üçün böyük məktəbdür. Çıxışlarda öten əsrin

sonnannda camiyyətimizdə böyük aşınmalann baş verdiyi, bunun da nəticəsində mənəvi potensialımızın sıradan çıxdığı vurğulanmış. 1993-cü ildən sonra mədəni həyatımızda bir neçə məqama diqqət çəkilmişdir. Qeyd edilmişdir ki, ulu öndərin bununla bağlı imzaladığı sərəncamlar, həyata keçirdiyi tədbirlər və digər diqqətçəkan mədəni hadisələr Azərbaycan mədəniyyətinin inkişafında yeni bir era-nın başlamasına səbəb olmuşdur. Ulu öndərin milli mədəniyyətimizə, mənəviyyətimizə gəstirdiyi münasibət və mövqə hər bir mədəniyyət işçisi üçün böyük məktəbdür.

Ş.HƏSƏNƏLİYEVƏ

Tikilib istifadəyə verilən kənd mərkəzləri əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldib

Kəngərli rayonunun Qarabağlar kəndində yeni istifadəyə verilmiş mərkəzdə olarkən bunu aydın hiss etdi

Ümummilli liderimiz Heydar Əliyevin davamlı tərəqqiye, intibahə yol açan, ölkəmizi yüksək zirvələrə doğru aparan sosial-iqtisadi inkişaf strategiyası, quruculuq dəst-xətti muxtar respublikamızda uğurla həyata keçirilir. Bütün sahələrə qəbarəq nəzərə çarpan dinamik inkişaf, sürətli yeniləşmə, vüset alan genişləyiq təkinti-quruculuq işləri bu reallığı əks etdirir. Dayanıqlı və davamlı sosial-iqtisadi inkişaf, kompleks şəkilde həyata keçirilən təkinti-quruculuq işləri muxtar respublikamızın gənc bölgəsi olan Kəngərli rayonunun qəsəbə və kəndlərini de geniş şəhətə edib. Rayonun an böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndi de bu inkişafın axarında toşakkül taparaq son derecə abad və yaraşıqlı yurd yerlərimizdən birinə çevrilib.

Yaxın vaxtlarda kənddə üç-yeni məktəb və kənd mərkəzi mərtəbəli, 522 şagird yerlik adlınlınlardan ikimərtəbəli möh-

taşəm bina tikilərək istifadəyə verilmişdir. Həmçinin, kəndin mərkəzi yolunda əsaslı təmir işləri aparılmış, 1235 metr kənddən yox asfaltlanmışdır.

Yeni quruculuq arməngəlan kəndin gözəllik simasını daşıda artırırmış, ona diqqət-kəcici görkəm vermişdir. Dövlətimiz məqsədönlü şəkilde həyata keçirdiyi tədbirlər sayesinde bu kənddə yaşayan insanların maddi-rifah hali, həyat seviyyəsi xeyli yüksəlmüşdür.

Ardı 3-cü sahifə

Azərbaycanda həm düşünülmüş siyaset, həm də möhkəm iradə vardır

Xalqımız sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir

Dünyanın siyasi tecrübəsi İndiya qəder dövlət-voten-daş münasibətlərinin en müxtəlif formalarını ortaya qoyub. Bu münasibətlər İndiya qəder fərqli for-malarda təzahür edib. Ancaq forma fərginə baxmayaraq, mezmun iki osasi özündə ehtiva edib. Ya dövlət xalqa xidmət üçün qurulur, ya da xalq vahid dövlətin bayrağı altında bir araya getirilir, illər boyu bu zoran dövlətçiliyin esirinə çevrilir. Azərbaycan dövləti ikinci tendensiyadan çox uzaqdır. Azərbaycan dövləti bu orzida yaşıyan xalqın istiqlal duyularının təzahürü kimi ortaya çıxıb. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev bu dövləti Azərbaycan xalqına xidmət üçün yaradıb, onun tomlunu möhkəmləndirib, müstəqilliliyinə abediliyini, dönməzliyini təmin edib.

Azərbaycanda müstəqil xinde yeni intibah mərhəlesi 2003-cü ildən etibarən mehz həmin layiqli varisin - İlham Əliyevin müellifi ilə yazılımışdır. Ətan müddət erzində ulu önderimiz, dünya şöhrəti ictimai-siyasi xadim Heydər Əliyevin müellifi olduğu siyaset kursu, o cümləden sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan bütün həyatı əhəmiyyətli sahelerde dinamik tərəqqi yolu keçmişdir. 2003-cü ildə ilk dəfə, 2008-ci ildə ikinci dəfə dövləte və vətəne sədaqət andı içərik salahiyətlərinin icrasına başlayan İlham Əliyev respublikamızın yeni dövr üçün iqtisadi siyaset prioritətlərini uğurla tətbiq etmişdir.

Azərbaycanın müasir tar-

Ardı 2-ci sahifə

Naxçıvan Şəhər Məhkəməsi üçün yeni bina inşa olunacaq

Muxtar respublikamızda bütün sahələrde olduğu kimi, hüquq institutlarının inkişafına da xüsusi dövlət qayğısı göstərilir. Bu manada ölkə Prezidentinin 2 noyabr 2006-ci il tarixde imzaladığı "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişaf etdirilməsi haqqında" Fərmanını xüsusiyyət qeyd etmək lazımdır.

Hemin fərmanda məhkəmə İslahatı ilə bağlı nezərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilmiş, muxtar respublikada insan hüquq və azadlıqların müdafiəsini daha etibarlı şəkildə qorumağa qadir olan məhkəmə orqanları sistemi yaradılmış, hakimlərin, məhkəmə aparıcı işçilərinin sayı əhəmiyyətli dərəcədə artırılmışdır. Fərmanı əsasən muxtar respublikamızda məhkəmə orqanları üçün yeni binaların tikilməsi və ya əsaslı təmir olunması da diqqət mərkəzində saxlanılır.

Heyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Şəhər Məhkəməsi üçün yeni bina inşa olunacaq. 3 mərtəbedən ibarət olacaq binanın tikintisine bu günlərdə başlanılacaq. Bina kitabxana, məhkəmə zali, arxiv və digər xidmət ofislərindən ibarət olacaqdır. Qeyd edək ki, kitabxana hüquq ədebiyyatı ilə də təmir ediləcək. İnzibati binanın iş ofisləri və xidmət sahələri her cür mebel dəstləri ilə təchiz ediləcəkdir. Binanın həyətində gedisi-geliş yolları, güllərliklər salınacaq, su xətti çəkilecek, işıqlandırma sistemi qurulacaqdır.

Sara ƏZİMOVA

Əvvəl 1-ci sahifədə

Cəvik və işlek mənəvialar üzərində mütləqəqli İslahatlı temin etməkə böyük rəğbet qazanan ölkə rəhbəri hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. "Əsl siyaset konkret, real iş görəmekdən ibaretdir", - deyən dövlət başçısının ötan müddət erzində qəbul etdiyi fundamental qorarlar, imzaladığı fərman və sərəncamlar canab İlham Əliyevin xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədərin sırf emali fealiyyətə, pragmatizma söykəndiyini göstərməmişdir.

Canab İlham Əliyevin bütün sahələrdə nümayiş etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasetinin incəliklərinə dərin-dən bələd olması cəmiyyətdə ona sevimli inam və etimadın güclənməsini təmin etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının yüksək dinamizmə həyata keçirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda asas söz sahibi edən global layihələrin işə düşməsi, müdafiə potensialının güclənməsi, beynəlxalq alamda ölkəmizin mövqelərinin möhkəmlənməsi, tarazlaşdırılmış xarici siyaset kursu, iqtisadiyyatda liberallaşdırma, elm, təhsildə yeni informasiya texnologiyalarının tətbiqi Prezident İlham Əliyevin on çox diqqət yetirdiyi məsələlərdəndir.

2009-cu ilde bütün dünyani bürümüş maliyyə və iqtisadi böhran bir çox ölkələrə öz manfi təsirini göstərmişdir. Ancaq Azərbaycan İlham Əliyevin rəhbəri olduğu uğurlu iqtisadi siyasetlə inkişafını davam etdirmiş, ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu rəqəm ölkəmizin iqtisadi və siyasi potensialını ortaya qoyur. 2001-ci ildə ulu önder Heydər Əliyev Azərbaycan televiziyası ilə çıxış edərək 7-8 ildən sonra Azərbaycanda bir ildə 50 milyon ton neft hasil ediləcəyinə dair proqnoz verəndə bəziləri buna inançlaştırmayı. Ancaq ötan ilin göstəriciləri bu proqnozu tasdiqlədi. Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edildi. Taxminən 3-4 il əvvəl qədər Rusiyanan alınan təbii qaza böyük ehtiyac hiss edən Azərbaycan bu gün hamisə ölkəyə qaz ixrac edir. Bu ilin ilk günlərindən şimal qonşumuza qaz satışı təmin edən layihə işə salınmışdır. Bu da Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qədəm qoyduğunu göstəricisidir.

Azərbaycan Respublikası Prezidentinin sadriyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlanna həsr olunmuş iclası Cənubi Qafqazın en nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini bir dərəcədən təsdiqlədi. Belə ki, Azərbaycanda 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faiz artması tarixi naiyyət kimi qəbul olundu. Sənaye istehsalının 8,6 faiz artması son illər ərzində ölkəmizdə apanlan sonayelaşma siyasetinin berhasilı kimi qeyd edildi. Ötan ilde Azərbaycanda digər sahələrdə də öməli göstəricilər qeydə alındı. Kənd təsərrüfat 3,5 faiz artdı. Bu isə onu göstəri ki, ölkəmizdə ham iqtisadi, eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahə sürətli inkişaf edir. 2009-cu il inffiyasiyanın səviyyəsi-

Azərbaycanda həm düşünülmüş siyaset, həm də möhkəm iradə vardır

Kalqımız sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir



Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu, bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyaset, həm də möhkəm iradə vardır.

nin 1,5 faiz olması Azərbaycanda makroiqisadi sabitliyin saxlandığını, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımları atıldılarını, istehlak qiymatlarına nəzarətin gücləndirilən səbüt edir. Həmin iclasda dərin məzmunlu nitq söyleyən dövlət başçısı Azərbaycanın uğurla inkişaf etdiyini bildirək deməsidir: "Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu, bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyaset, həm də möhkəm iradə vardır".

Azərbaycan ümumi daxili məhsulun 9,3 faizlik artım tempi ilə bu sahədə dünyanın lider dövlətlərindən birinə çevrilmiş, respublikamızın bütün bölgələrində tikinti-quruculuq işləri geniş vüsət almışdır. Azərbaycan Prezidenti regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının gedidi, yeni iş yerlərinin açılması ilə əlaqadır. Qarşıya qoymuş vəzifələrin yerinə yetirilməsi səviyyəsi ilə, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədi ölkənin bütün bölgələrinə sefərlər edir. Bu sefərlərin nəticəsidir ki, bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti-quruculuq işləri daha geniş vüsət almış, infrastrukturun yeniləşməsi, yeni istehsal müəssisələrinin yaradılması, daimi iş yerlərinin açılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı ham safarlarında bir vacib məqamı da diqqətdən qaçırırmır, vətəndaşlarla canlı ənsiyyət yaradır, xalq arasında

olur: "Mən Bakıda kabinetdə oturub, sadəcə olaraq, arayışlar oxumaqla bu işlərə tam nəzarət edə bilmərəm. Ona görə bölgələrdə oluram, baxıram, soruşuram, danışram, öz gözümüz görürəm. Harada ki, problemlər var, biz onu dərhal həll edirik və bundan sonra da edəcəyik". Prezident İlham Əliyev bu sözleri onun dövlət başçısı kimi hansı iş principinə üstünlük verdiyini aydın şəkildə göstərir. Respublikamızın bütün sahələrdə əldə etdiyi uğurları, sosial-iqtisadi naiyyətləri öz gündəlik həyatında hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kura inam və etimadı da günün-gündən möhkəmlənir. Xalqımız yegana güvəncə və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir, İlham Əliyevi alternativsiz seçim ünvanı kimi qəbul edir. Xalqın bu inamı İlham Əliyevin prezidentlik fəaliyyətinin məntiqi nəticəsi, qarşısındaki uğurlarımızın real

teminatıdır.

Yüksek sürətli sosial-iqtisadi inkişaf Azərbaycanın her bir bölgəsində baş verir. Azərbaycanın her bir bölgəsi inkişafdadır. Azərbaycanın iqtisadi imkanları buna şərait yaradır. Bu möhkəm iqtisadi əsasda, bu olverişli iqtisadi imkanları zəmində güclü iqtisadiyyat yaratmaq mümkündür. Məhz bunun nəticəsidir ki, 2009-cu ildə muxtar respublikamızda ilk dəfə olaraq ümumi daxili məhsulun hacmi 1 milyard ABŞ dollar səviyyəsini üstelemişdir. Ümumi daxili məhsulun adambaşına düşən hacmi 2008-ci ilə nazərən 337 manat artaraq 2435 manat təşkil etmişdir. Bütün sahələr, en əsası real sektor, sonnay, tikinti, kənd təsərrüfatı və sosial-mədəni sahələr inkişaf etmişdir. Artı muxtar respublika daxili tələbatını özü ödəye bilmək iqtidannadır. İndi xarici ölkələr və respublikamızın digər bölgələrinə muxtar respublikamızdan sonnay məhsulun ixrac olunur. Öten il 55 adda sonnay məhsulunun ixracı bunu bir dəha təsdiqleyir.

İndi Naxçıvan ötan əsrin 90-ci illərin Naxçıvanı deyil. Bu gün muxtar respublika əhalisinin normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi davamlı olaraq yüksəldilir, zəruri infrastruktur layihələri həyata keçirilir, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunur. Əhalinin gəlirləri, orta aylıq eməkhaqları iləbilə artır, məşğulluğu təmin olunur. Tekcə 2003-cü ildən bu ilin evvelinə kimi muxtar respublikada 41815 yeni iş yeri yaradılmışdır. Bunun da 64,9 faizi, yani, 27133-ü daimi iş yeriidir. Bu da əhalinin aliciliq qabiliyyətinə təsir edir, yaşayış səviyyəsini yüksəldir.

Bütün bu rəqəmlər deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası sürətli inkişaf tempini qoruyub saxlayaraq dəha böyük uğurlara, yeni-nəyi nailiyyətlərə doğru irəliləyir. Bu işa ulu öndərimizin müəyyən etdiyi siyasi kursa, onun qurub-yaratdıqlıanna ölkə Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı ilə yanaşmasının, onun yeni şəraitə uyğun inkişafını uğurla davam etdirəməsinin və yeni mərhələyə yüksəltəməsinin neticesində mümkün olmuşdur. Azərbaycanın, eləcə də muxtar respublikamızın bugünkü inkişafı təmsilində eyniləşən bə fakt on ali dəyər və ideallara köklənmiş iki ömrün öz xalqına və millatına, ölkəsinə və dövlətinə sonsuz sevgi və xidmətinin bariz ifadəsidir.

Şəhərə HƏSƏNƏLİYEVƏ

Xəbər

Culfa şəhərində uşaq bağçası üçün yeni bina tikilir

Gələcəyimiz olan uşaqların sağlam ruhda təriyə olunması istiqamətində son illər muxtar respublikamızda məqsədönlü addımlar atılmaqdadır. Belə tədbirlərdən birini də yeni uşaq bağçalar üçün binaların tikilməsi və ya əsaslı təmir olunması təşkil edir. Gəstərişlərin qayğıının nəticəsidir ki, ötan il Naxçıvan şəhərində 100 yerlik 15 saylı və 200 yerlik 12 saylı uşaq bağçalarının tikintisi başa çatdırılaraq balaca fidanların istifadəsinə verilmişdir.

Bu istiqamətə gərəkli tədbirlərin davamı kimi Culfa şəhərində uşaq bağçası üçün yeni bina inşasına

başlanılmışdır. Rayon icra hakimiyyətindən aldığımız məlumatə görə, zirzəmi ilə birləşdə 3 mərtəbedən ibarət olacaq binanın inşası "Gəmiqaya" Mehdiyə Mesuliyyəti Camiyyətinin kollektivi tərəfindən hayata keçirilir.

Binada kiçik yaş, məktəbə hazırlıq qrupları, tibbi müayinə və valideyn, bütün yaş qrupları üçün qarorderb, yemek, oyun və əyləncə otaları da yaradılacaqdır. Keyfiyyət amilini diqqət merkezində saxlayan inşaatçılar binanın vaxtında istifadəyə verilməsi planlaşdırılır. Bir sözü, binada galəcəyimiz olan uşaqlarını hərtərəfli təriyə almaları üçün har cür şərait yaradılacaqdır. Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: Kənd mərkəzində yaradılmış iş şəraiti burada fəaliyyət göstərən dövlət orqanlarına öz vəzifələrini daha uğurla yerinə yetirməyə imkan verəcək, əhali yaxşı iş şəraiti olan mərkəzə müvafiq etməklə öz problemlərini həll edə biləcəkdir. 6381 nəfər əhalisi olan Qarabağlar muxtar respublikamızın böyük kəndlərindəndir. Kənd sakinlərinin qarşılaşduğu problemlər kənd mərkəzində həllini tapacaqdır. Mərkəzdə fəaliyyət göstərən dövlət orqanları yaradılmış şəraitdən əhaliyə yaxşı xidmət göstərmək üçün istifadə etməlidirlər. Onlar daim iş yerlərində olmalı, ərazidəki digər dövlət orqanlarının iş şəraitinə nəzarət etməlidirlər. Əmək intizamına ciddi əməl olunmamış, dövlətimizin onlar qarşısında qoyduğu tələblər yerinə yetirilməlidir. Kəndin abadlaşması, əhalinin dövlət orqanları ilə əlaqasının davamlı olması, möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Tikilib istifadəyə verilən kənd mərkəzləri əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldib


Kəngərli rayonunun Qarabağlar kəndində yeni istifadəyə verilmiş mərkəzdə olarkən bunu aydın hiss etdi.

Əvvəli 1-ci sahifədə

Kənd mərkəzi istifadəyə verildikdən sonra yerli sakinlərə müxtəlif sahələr üzrə göstərilən xidmət işlərində de böyük keyfiyyət deyişiklikləri hiss olunur. Yolumuzu bu ünvandan salarken bir dərə bunun şahidi olduq. Melumat üçün qeyd edək ki, müasir görkəm ilə diqqəti ilk baxışdacaq cəlb edən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Binanın atrafında geniş abadlıq işləri aparılmış, yüzler gül kolu ve hemiçayışlı ağac ekilmiş, eraziyə yeni su xətti çəkilmişdir. Bina istilik və işıqlandırma sistemli ilə təmin olunmuşdur. Binanın birinci mərtəbəsində rabitə evi, baytarlıq məntəqəsi, polis sahə müvəkkili üçün otaqlar, eləcə "Naxçıvan Aqrobiznes" Mehmed Mesliyyətli Cəmiyyətinin Qarabağlar talim mərkəzi, kitabxana yerləşir. Rabitə evində ATS və poçt bölməsinin şəmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Burada çalışanlar üçün yaradılmış olverisi şərait kənd sakinlərinə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Bu fikri baytarlıq məntəqəsinə de şəamil etmek olar. Kənddə heyvandarlıqlı məsələlər, sahibkarlar baytarlıq xidmətindən lazımlıca beharlanmamək öz təsərrüfatlarını da inkişaf etdirmək imkanına malikdirlər. Qeyd edək ki, Qarabağlar kəndində heyvandarlıq təsərrüfatlarında ümumiylükde 2050 baş qaramal, 17949 başdavar, 19185 baş qüs saxlanılır.

Lazimi dərman və preparatlarla təchiz olunmuş baytarlıq məntəqəsi "Asni" balıqçılıq təsərrüfatının da inkişafında əhəmiyyətli rolə malikdir. Sahibkarlar da burada yaradılan şəraitli onlara göstərən dövlət qayğısının təzahürü kimi yüksək qiymətləndirir və bundan lazmıca faydalanağa çalışırlar.

"Naxçıvan Aqrobiznes" Mehmed Mesliyyətli Cəmiyyətinin Qarabağlar talim mərkəzi ise bu yaşayış yerində ümumiylükde kənd təsərrüfatının inkişafına güclü təkan verəcəkdir. Burada torpaq mülkiyyətçiləri, hemçinin heyvandarlar üçün müvafiq telimlər keçirilir, onlar sınaqdan çıxmış qabaqcıl təcrübə ilə tanış olur və öz təsərrüfatlarında bu şəmərəli üsulən tətbiq etmeye çalışırlar. Bir-



başa təsərrüfatlarda təşkil olunan telimlər daha şəmərəli olur. Sahibkarlar da bu cür telimlərin keçirilməsine ciddi maraq göstərirler. Ayda dörd defədən az olmayaqca keçirilən telimlərin kendə ekinçilik və heyvandarlığın inkişafında müsbət rol oynaması da şübhə doğurur.

Kənd mərkəzində yerləşən kitabxananın fondu olduqca zengindir. Kitabxanaya 1200 nüsxə latin qrafiklər ilifba ilə çap olunmuş kitablar, hemçinin müxtəlif ensiklopediya və lüğətlər hədiyyə edilmişdir. Mədəniyyət ocağının bu cür zənginliyi onun oxucularının da sayını getidikcə artırın. Kitabxanada vaxtaşın keçirilən adəbi-bədii tedbirler oxucuların bu mədəniyyət müəssisəsinə cəlb olunmasına, adamların asudə vaxtlarını şəmərəli keçirməsinə rəvac verir. Bir sözü, bu kitabxana indi yerli sakinlərin, xüsusi ziyalılarının en çox üz tutuduğu ünvanına çəvrlidir.

Kənd mərkəzinin ikinci mərtəbəsində icra nümayəndəliyinin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilə təşkilatının, mədəniyyət evinin otaqları yerləşir. Bu otaqların hər biri lazımi avadanlıqlarla təchiz edilmiş, burada çalışanlar üçün yaxşı iş şəraiti yaradılmışdır. Eyni zamanda müxtəlif tədbirlərin keçirilməsi üçün 84 yerlik zal da fəaliyyət göstərir. Dövlətimizin aidiyəti qurumlarının şəmərəli fəaliyyət göstərməsinə imkan veren bu cür olverisi iş şəraitli insanlara göstərən xidmətin seviyyəsinə yüksəltmədir".

Buradakı elektron tipli ATS 608 nömrə tutumluudur. Hazırda kənddə 592 abonentə xidmət göstərilir. Poçt bölməsinin şəmərəli fəaliyyəti üçün hərəkəflə şərait yaradılmışdır. Burada məktub və banderollərin göndərilməsi, pul barətlərin qəbulu və ödənişi, dənişmən və internet kartlarının satışı, hemçinin müxtəlif qəzet və jurnalların abunəçilərə vaxtı vətəndaşlıq qəzetlərinin satışı, temin olunur, sakinlərə digər xidmətlər göstərilir.

Sahib ƏSGƏRLİ

Cari ilin ilk ayının uğurları

Muxtar respublikada nəil olunmuş dinamik sosial-iqtisadi inkişaf tempi 2010-cu ilin ilk ayında da müşəhidə edilmişdir. Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitesindən verilən rəqəmlər de təsdiqleyir.

2010-cu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 49534,8 min manatlıq Ümumi Daxili Mehşul istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. Adambəşinə düşən Ümumi Daxili Mehşulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz artaraq 122,3 manata (152,3 ABŞ dollarına) çatmışdır.

Iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və inovasiya dəstəyi ilə 1 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, 47 layihə üzrə istehsal və xidmət obyektlərinin icrası davam etdirilməkdədir.

İlin ilk ayında muxtar respublikamızda 15 milyon 993 min 700 manatlıq şəhər meşhulu istehsal edilmiş və bu göstərici 2009-cu ilin müvafiq dövründəki göstəricini 17,8 faiz üstəlemişdir. Şəhər sahəsində mövcud inkişaf templərinin dayanıqlılığı müntəzəm əsasda destəklənmiş və şəhər profilli təsərrüfat subyektlərinə 1 milyon 220 min manat həcmində kreditlər verilmişdir. Hazırda digər layihələrin maliyyələşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

2010-cu ilin yanvar ayı ərzində muxtar respublikada bütün maliyyə manbələri hesabına əsas kapitala 16 milyon 212 min 300 manat həcmində investisiya yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 34,1 faiz və ya 4 milyon 125 min 600 manat artdılmışdır. Muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 41 obyekt istifadəyə verilmiş, 126 obyekti isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.

Yanvar ayında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlar, əhaliyə faktiki qiymətləri 2 milyon 342 min 200 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,5 faiz çox xidmət göstərilmişdir. Bu müddət ərzində mobil rabitenin həcmi 1 milyon 902 min 400 manat olmaqla bir il önceki göstəricini 45,6 faiz üstəlemişdir.

Cari ilin yanvar ayında muxtar respublikada əhalinin gelirleri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artaraq 45 milyon 67 min 100 manat, onun adambəşinə düşən həcmi isə 9,5 faiz yüksələrək 111,9 manat təşkil etmişdir. Aparlan möqsədönlü iqtisadi siyaset muxtar respublikada əhali rifahının davamlı yüksəlkəsine əsaslı zəmin yaratmışdır.

2010-cu ilin yanvar ayında muxtar respublikada fealiyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərə aparılan ticarət emalıyyatı nəticəsində 7 milyon 834 min 300 Amerika Birleşmiş Ştatları dollar həcmində xarici ticarət dövriyyəsi yaramadı ki, bu da bir il önceki müvafiq seviyyəni 11,8 faiz üstəlemidir.

2010-cu ilin yanvar ayında muxtar respublikada fealiyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərə aparılan ticarət emalıyyatı nəticəsində 7 milyon 834 min 300 Amerika Birleşmiş Ştatları dollar həcmində xarici ticarət dövriyyəsi yaramadı ki, bu da bir il önceki müvafiq seviyyəni 11,8 faiz üstəlemidir.


Muxtar respublikanın xarici ticarət dövriyyəsində cari ilin yanvar ayında ixracın həcmi iddialı üstəlemiş və 4 milyon 165 min 100 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Belə ki, xarici ticarət dövriyyəsinin 1 milyon 834 min 600 dolları və ya 23,4 faizini idxl, 5 milyon 999 min 700 dolları və ya 76,6 faizini isə ixrac təşkil etmişdir. Ixracın həcmi son bir il ərzində 4,5 dəfə artmışdır.

2010-cu ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquq və fiziki şəxsləre 2 milyon 509 min manat məbləğində kredit verilmişdir.

Taxil əkini sahələri yüksək məhsuldarlıq və edir

Muxtar respublikamızda kənd təsərrüfatının diqqət göstərilən sahələrindən biri de taxilçılıqdır. Onel il taxil əkini sahələrindən 100 min 760 ton mehsul toplanmışdır. Cari ilde torpaq mülkiyyətləri və göstəriciləri dəha da yüksəltmək ezmindədir. Bu möqsədən ötən ilin payızında 28074,2 hektar sahəde taxil əkini keçirilmişdir. Bu da əvvəlki ilə müqayisədə 1,3 faiz çoxdur. Sahələrin indiki vəziyyəti onu deməye əsas verir ki, bu il de daxili bazarda yerli taxil üstünlük təşkil edəcək.

Heyatda bütün peşeler vacibdir, lazımlıdır. Amma onların içerisinde bir peşe var ki, cemiyetde tutuduğu móneyinden, vezifesinden asılı olmayaraq, her kes mehzub sahnenin sahiblerine borcludur. Tebii ki, sôhbet müellim peşesinden gider. Müellim adı şerflidir. Bu adı layiqince daşıyanlar galorek nesilere evezedilmek menvi servet-elm, zeka bağıslayırlar. Beşeriyyetin xilasına yönelen ali idealları yaşatmağa, menvi meyarların cemiyetde hakim olmasına çalışan İrfan sahibleri üzerlerine götürdükleri missiya ile hem de özleri yükselsiler. Müellimin şagirdine verdigi elm ve İrfan onun gelecek yolunda bir mayakdır, istiqametverici bir qüvvodır.



Muxtar respublika mekteblerinde öz peşesine ürakden bağlı olan, zangın biliyi, dünyagörüsü, eski müellime xas olan insanı xüsusiyyetleri, menvi vezifesi ni layiqince yerine yetiren müellimlerimiz kifayet qədərdir. Bunnardan biri de Culfa rayonunun Saltaq kənd orta məktəbinin Azərbaycan dili və adəbiyyatı müellimi Arif Nuriyevdir. Ona təhsil işçiləri arasında "Müsabiqələr qalibi" deyirlər. Bu adla onu boş yera çağırırlar. Çünkü o, şagirdləri ilə birlikdə iştir muxtardır, istərsə de Azərbaycan məqyasında keçirilən müsabiqələrde və yarışlarda qaliblər sırasında yer alıb. Onun şagirdlərinin yazdıqlı inşalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin naşrlarında defələrlə çap olunmuşdur. Özü isə həla 2002-ci ilde Azərbaycan Respublikası müellimlərinin pedagoji mühazirəsində iştirak etmiş və qaliblər sırasına adını yazardır. Ondan bir il sonra isə mühazirələrdə birinci yera layiq görülmüşdür. Bundan başqa, bacarıqlı təhsil işçisi 2006-ci ilde on yaxşı müellim adına layiq görülbür. Ömrünün 34 ilini genc neslin təlim-təbliğinə həsr edən Arif müellimin emayı yüksək qiymətləndirilərək bu yaxnlarda ona Naxçıvan Muxtar Respublikasının eməkdar müellimi faxi adı verilmişdir. Düşündük ki, öz peşesinde uğurlar qazanmış eməkdar müellimin keçidi şerflər yolu oxucularımız üçün de maraqlı olar. Və bir neçə sualları ona müraciət etdi:

-Naxçıvan Muxtar Respublikasında siz qabaqcıl müellim kimi təntir. Bir neçə kələm özünüz haqqında ma-

onlara bilik öyrətmək mənçə, yaxınlaşmaga bəs edir. Menim də digər müellimlər kimi, yaxşı münasibet qurmaq üçün xüsusi üsul yoxdur. Bundan başqa, dərslerini yaxşı və pis oxuyan şagirdlər arasında heç vaxt fərqliyəmamışam. Əsas şərt odur ki, geriye qalan şagirdi önsərələrə çıxarasın. Boş vaxtlarında onları qətinliklə ilə ma-

Əsas şərt odur ki, geriye qalan şagirdi önsərələrə çıxarasın

Iumat vermenizi xahiş edirik.

-1954-cü ilde Culfa rayonun Saltaq kəndində anadan olmuşam. Orta təhsilimi kənd məktəbinde almışam. 1972-ci ilde Azərbaycan Pedaqoji İstítutunun Azərbaycan dili və adəbiyyatı fakültəsinə daxil olmuş, təhsilimi Naxçıvan Dövlət Pedaqoji İstítutunda davam etdirərək 1976-ci ilde mezun olmuşam. Tezindən Azərbaycanın Cənub bölgəsinə-Astarə rayonuna göndərildim. Üçilik təyinat müddətimi başa vurub yəşadığım Saltaq kəndinə qayıtmışam. O zamanlardan beri də öz kəndimdə müellimlik peşəsi ilə maşğul oluram.

-Arif müellim, sizcə yaxşı müellim olmaq üçün hansı şərtlər vacibdir?

-Mənə, yaxşı müellim olmağın 100 şartı var. Bunnardan eməsi isə elm, savad, öz sahəsinə yaxşı bilməkdir. Əger bu yoxsa, qalan 99 şartın heç birinin faydası yoxdur. Müellim hər gün biliyinə üzərinə bilik getirməsə gerilər. Takca ali məktəb bitirməklə yaxşı müellim olmaq olmaz. 34 illik pedagoji fealiyyətimdə demək olar ki, her gün yeni bir şey öyrənməye çalışmış, öz sahədəki irəliləyişləri dikkətlə izləmişəm. Açığını deym ki, elime axtdığım, oxumaq istədim kitab düşəndə uşaq kimi sevinirəm, qiyamıtlı bir xəzine tapmış kimi oluram.

-Bir müellim kimi deyə bilərsinizmi hansı müellimi şagirdlər daha çox sevir?

-İlk növbədə onlara lazımlıca savad vera bilən, valideyn məhabəti göstəren, şənənini sevan müellimləri sevirər. Bir de ki, müellim gərək şagirdlərin serbestliyini elindən alımasın. Şagird və müellim sinifdə özərləni beraberhüquqlu hiss etməlidir. Əsası şagirdə öyrənməyi öyrətməkdir. Bu gün dərsda şagird müellimden feal olmalıdır, çünkü o, daha çox şey öyrənməlidir. Man çox sevinirəm ki, şagirdlərinin ürəyini ola bilmışem. Günün müeyyen saatlarını bir otaqda olmaq,

raqlanımadığın da tədris prosesinə öz müsbət təsirini göstərir.

-Bu yaxnlarda siz yüksək adı layiq görilməsünüz. Bu haqqda teessüratlarınızı bizimle bölüşə bilərsinizmi?

Ümummillilər Heydər Əliyevin bütün dövrlerdəki siyasetinin esas istiqamətlərinin biri müellimin şərefli adının uca tutulması, onun fealiyyəti üçün normal şəraitin yaradılması, bu peşə sahiblərinin hərtərəfli qayğı ilə ehata olunmasıdır. Ulu önderin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev de hər zaman müellimin eməyinə, zəhmətinə, mərafətlik fealiyyətinə yüksək önəm vermiş, bu müqəddəs peşə sahiblərini cəmiyyətin an hərəmətə layiq təbaqəsi adlandırmaşdır. Ümummillilər Heydər Əliyevin eməsini qoyduğu mütəraqqi enənələrin nəticəsidir ki, ölkəmizdə, eləcə de muxtar respublikamızda müellimlər dövlətimizin hərtərəfli qayğısi ilə ehata olunmuşlar. Bu yüksək qayığının nəticəsidir ki, biz müellimlərin sosial problemləri dikkətdən kənardan qalmamış, məvaciblərimiz iləbət arınmış, şərefli ictimai status sayılan müellim adının cəmiyyətdəki nüfuzu özüne qaytarılmışdır. Bütün bunlar onu göstərir ki, dövlət öz xalqının təhsilinə ciddi dəqiqət yətirir. Bu dəqiqədən biz müellimlər de layiqince behələnirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə sarançsanı ilə eməkdar müellim fəxri adına layiq görülməyim müellim eməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Yüksek ad hem de yüksək mosuliyyət, etimaddir. Çalışacağım ki, bütün bilik və bacarığımı, yaradılıqlı potensialımı sefərber edim. Müstəqil Azərbaycanın geleceyi olan genc neslin yetişməsində elimden gələn eisirgəməyim.

Müsahibə üçün sağ olun.

Səbuhi HÜSEYNOV

Azərbaycanın xalq şairi Ərdəhanda amıldı

Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü münasibatla qardaş Türkmenin Ərdəhan şəhərində "Azadlığın səsi Bəxtiyar Vahabzadə" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Atatürk Kültür Mərkəzinin, Ərdəhan Valilikinin, Ərdəhan Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri beynəlxalq simpoziumda Azərbaycanın, Türkmenin, Gürçüstanın və Şimali Kipr Türk Respublikasının bir sıra nüfuzlu elm ocaqlarının nümayəndələri iştirak edirdi.



Simpoziumun açılış mərasimində Ərdəhan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmaz simpozium iştirakçılarını salamladıqdan sonra qeyd etdi ki, Bəxtiyar Vahabzadə millilik və türkülük ideyalannı daşıyır. Təyinatlılar onu qəbul etdilər. Horata Türk-Azərbaycan qardaşlığı mövzusunun Bəxtiyar Vahabzadə yaradıcılığında ek-sindən bahs etdi. Açılış mərasimində Türkiye Cumhuriyyətinin Prezidenti Abdullah Gölün, Türkmenin Baş naziri Racəb Tayyub Ərdoğanın və bir sıra millet vəkili mətbubları oxundu.

Simpoziumun en yaddaşalan məqamlarından biri simpozium iştirakçılarının Ərdəhan şəhərinin küçələrindən birincə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının veriləsi mərasimi oldu.

Sonra simpozium öz işini davam etdi. Simpoziumun dörd bölmə iclasında 16 məruza dinlənilərək. Türkmenin müxtəliş şəhərlərindən, qoşu Gürçüstanın, Şimali Kipr Türk Respublikasından gələn elm adamlannın maruzaları ilə yanaşı, azərbaycanlı alimlərdən İsa Habibbəyli, Xanəli Kerimli, İman Cəfərinin, Vaqif Məmmədovun, Vüqar Sultanzadənin rəsəssini Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi "Bəxtiyar Vahabzadənin portreti"ni Ərdəhan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmaza təqdim etdi. Həmçinin, yüzden artıq elmi-pedagoji və bədii kitabları, lügətləri, Bəxtiyar Vahabzadənin əsərlərini Ərdəhan Universitetinə hədiyye etdi.

Ərdəhan valisi Mustafa Tekmen qardaş Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş belə böyük və mühüm tədbirin iki qardaş xalqın elmi-mədəni əlaqələrinin daha da genişləndirilməsi dərəcəsindən dərinlənmişdir.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyeti Qars şəhərinə gələrək Heydər Əliyev parkında xalqımızın ümumiliyi liderin inbüsnü ziyyərət etdilər, Qars Qafqaz Universitetində olular.

Səfer zamanı Naxçıvan Dövlət Universitetinin Qars Qafqaz və Ərdəhan universitetləri ilə əməkdaşlığı əlaqələrinin dair məsələlər de mütəxətticiliyidir.

**Mehriban SULTAN
NDU-nun Motbuat şöbəsinin müdürü**

Təşkil olunması məktəblilərin tədris prosesinə erzində informatica fənni üzrə qazandıqları biliklərin üzrə ənənələrinin artırılması, dəha da gücləndirilməsi məqsədi daşıdığını dəqiqət etdirmişdir.

23 məktəblinin iştirak etdiyi yanş 2 qrup üzrə keçilmişdir.

N.ƏSGƏROVA

Bilik yarışı

Sahbz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında informatika fənni üzrə bilik yarışı keçirilmişdir. Yarımdan avval rayon təhsil şöbəsinin aparıcı məsləhətçi Fazıl Rzayev çıxış edərək belə tədbirlərin müntəzəm olaraq

təqdim etdi. Görülen tədbirlərin nəticəsində rayon məktəblərindən tədris keyfiyyəti fəizi yüksəlmiş, ali məktəblərə senəd və qəbul göstəriciləri artmışdır.

Azərbaycan Respublikası Təhsib Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikasındaki Regional Səbəsinq imtahanlarında nozaretçi kimi iştirak edəcək müellimləri nezərət qaydaları haqqında məlumatlaşdırmaq məqsədilə Culfa Rayon Təhsil Şöbəsində seminar keçirilmişdir.

Seminari təhsil şöbəsinin

Test-sınaq imtahanları ilə bağlı seminar keçirilmişdir

metodik mərkəzinin direktoru Qabil Abbasov giriş sözü ilə açaraq qeyd etmişdir ki, asası ümummilli liderlərimiz tərəfindən qoulmuş təhsil siyasetinin uğurlu davam etdirilməsinin neticesində ölkəmiz digər sahələr kimi, təhsilde de böyük uğurlar qazanır. Bu uğurların neticələrini Culfa rayonunun

təhsil hayatında da görmək olar. Bildirilmişdir ki, bu rayonda da yeni məktəb binaları tikilir, məvcud binalar yenidən qurulur və ya esaslı temir olunur, təhsil müəssisələrinin maddi-tehniki bazası gücləndirilir, kitabxanalar dərslik və bədiə adəbiyyatlarla zənginləşdirilir, elektron ləhəflər qu-

raşdırılır. Gələnlər tədbirlərin nəticəsində rayon məktəblərindən tədris keyfiyyəti fəizi yüksəlmiş, ali məktəblərə senəd və qəbul göstəriciləri artmışdır.

Azərbaycan Respublikası Təhsib Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikasındaki Regional

Əzamat HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şahtaxtinskiyalar muzeyinin yaradılması haqqında" 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə əlaqədar fədalıq, araşdırma işlərinin səviyyəsi yüksəlsəmədir. Sərəncamla bağlı Şahtaxtinskiyaların nəslinin ayrı-ayrı görkəmi saxsıyyatlı barədə yeni-yenə sanadlar, fotosəkkizlər, maktublar təpirlər. Belə təpilən sanadlardan biri da Hamid ağa Şahtaxtinskiyinin tərəfindən yazılmış torcüməyi-hal (rus dilində) və özünün, həyat yoldaşı Sakine xanımının fotosularıdır. Hamid torcüməyi-hal və fotosuları Hamid ağa Şahtaxtinskiyinin nəvəsi Azərbaycan Respublikası Məliorasiya və Su Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Hidrotexnika və Məliorasiya İnstitutunun olmı katibi, biologiya elmləri namizədi Rehim İbrahimov təqdim etmişdir.

Men Hemid ağa Xəlil ağa oğlu Şahtaxtinski 12 mart 1880-ci ilde İrəvan quberniyası Naxçıvan qazasının Şahtaxtı kəndində anadan olmuşam. Sonedde (doğum haqında şəhadətnamə) Hemid ağa Xəlil ağa Şahtaxtinski kimi qeyd olmuşum. Qılıqlıq adəsinə nəm. 5 yaşından men ibtidai sinfə qəbul olmuşum şəhər orada öz ana dilimi və fars dilini öyrənmişəm. 2 il-dən sonra men 5 illik rus məktəbinə daxil olmuşam. Həmin məktəbi 1892-ci ilde bittirək Naxçıvan şəhər məktəbinə daxil oldum. Bundan sonra men İrəvan Müəllimlər Seminarıyasına qəbul olundum və 4 ilden sonra bu seminarıyanı elə qiymətləri bittirdim. 1899-cu ilde men Müəllimlər Seminarıyasında Azərbaycan dil müəllimi kimi saxlandım və mənə Qafqaz Tədris Dairesində şərq dilleri müəllimi olmaq üçün imtahan vermek məsləhət görüldü. Bu sinəga men bir neçə il hazırlaşsam da, sinəq komissiyasının mütləq üzvü sayılan-Qafqazda tarcüməci sərdar (namestnik) olmadığından bu imtahan Tədris Dairesi müdürü tərəfindən toxira salındı.

Fikirini dayışdırıb men ali mektebe daxıl olmaq üçün klassik gimnaziyaya verecəyim imtahanlara hazırlaşmağa başladım. İravan quberniyasında imtahanları verdikdən sonra meno kamal attestatı verildi. Latin və fransız dilləri istisna olmaqla, (bu fanlarından "dörd"), digər qiymətlərimin hamisi "əla" idi. Həmin il maddi imkənim olmadığından 1 il sonra men Odessadakı Novorossiysk Universitetinin hüquq fakültesinə daxıl oldum. İl kursda oxuyarkən ailə veziyetimə görə men Bakıya galmalı oldum. Maddi veziyetim imkan vermediyi üçün Odessaya qayğıda bilmədim və beləliklə 1 il itirməli oldum. Amma bu 1 ilden de man istifadə etdim. Baki Alekseyev Ali İbtidai məktəbinde müəllim kimisi işlədim. 1 ilden sonra men oxuduğum ali məktəbin 1 kursuna berpa olundum və 1912-ci ildə zəcət vasidiyam aldım.

1912-ci ilde Zaqif Vəsiyyətin adımları.
1 il sonra men dövlət imtahanları verməye müvəffəq oldum. O zaman maddi vəziyyətim ağır olduğundan men diplomdan kimi 2 yerde işləməyə başladım. Odessadakı Qarşılıqlı Kredit Cərrüyatiyyətində ve xüsusi kurslarda müəllim kimi işlədim. 1 il keçdi, men Bakıya qayıdım və orada müəllimlər üçün kurslar təşkil etdim. Bu kurslarda Müəllimlər Seminarıyasını qurttaranlar tehsilini davam etdirik. Ali ibtidai məktəbdə islamək üçün hazırlıq keçməli idilər. Bu kurslarda müəyyən vaxtdan sonra, yeni müharibə başlanğıcında qədər fəaliyyət göstərdi və yeni olaraq Əməkdaşlıq həmkarlığını etdi.

madığı için bağışanlı olsu.
Hemin kurlasında men eyni zamanda, dil, edebiyat ve riyaziyat dersleri deyirdim. Hem de müveqqeti olaraq men Romanov Ali İbtidai Mektebin müellimi idim, sonra ise Qafqaz Tedris Dairesi müdürü (poçpetel) terefinden yeni ders ilinden keçmiş Yelizavetpol Müslimler Seminaryasında riyaziyat ve onun metodikası üzere müdür (nastavnik) tayin olundum. Müslümanlar o vaxt yalnız ştatdancaan ola bildiriler, onları şata götürmek üçün icaze yox idi. Bir ilden sonra manş keçmiş Yelizavetpol guberniyasının Nuxa ve Qazax qəzallarının xalq məktəbləri üzrə inspektor vezifesi teklif olundu. İnqilabdan sonra men Qafqaz Tedris Dairesi üzrə inşaat işlərinin başlıq şəxsiyyəti oldım.

Zaqafqaziya respublikaları yaranandan (Azərbaycan, Gürcüstan, Ermenistan) bir ay yaxşı sonra mon Tiflis şəhərində 3 respublika arasında arxiv və medəni müəssisələrin mülikyyətinin bölünmesi
(Gəncə, İsmayıllı, Füzuli vəzifəsi) kimi eyni

yanımcı şaxlamalı olmuşustum. İşlediyim dövrde qerara geldim ki, hemin derslər davam etdirim. Lakin mənə yeni işlər tapşırıldı ve yəni de Tibb fakültəsindeki dersləri dayandırmılın oldum. Bu dofe da mənə elmi fanların terminologiyasının tərtib edilməsi komissiyasının sədri olmağa tapşırıldı. Bu komissiya üniversite professorlarından Levin, Quliyev, Bayakov və başqaların cəlb edilmişdi. Hemin

likalann Kitab Palataları direktörlerinin kurultayları, yine de paytaxt Moskvdakı Dövlət Ali Elmi Şurada iştirak etmək üçün ezamiyətlər və sair.

1929-cu ilde Azərbaycan Dövlət Universitetinin 10 illik yubileyin münasibətilə hökumətin xüsusi qəran ilə bir neçə şaxş professor adına laqış gərəldi. O siyahıda manım da adım var idi. O vaxtdan men psixologiya və pedagoqika kafedrasına başlıqlı etdim. Kafedra müdürü kimini bir ilden artıq idki, işleyirdim. İcəslən birində pedagoqiya elminin zaif elmi bazası olduğunu, hətta yalançı elm olduğunu deyirməyim, bu fənni daha tədris etmeyəcəyimi bildirmeyim çoxlannın xoşuna galmedi və o andan mene aspirantlarla rus dili möşğələləri aparmağı məsləhət bildir. Lü yann ötdü, pedagoqiya elmi dövlət tərefindən tamamile ifşa edildi və partyanın qəran ilə lazımsız və ziyanlı bir elm kimi bütün ali və orta ixtisas məktəblərinin programlarından çıxarıldı.

Azərbaycan Dövlət Universitetinin Tibb fakülətinin ayrılmış zamanı rus dili kafedrasi bölməni id. Kafedranın birincə professor Bağır Bağırov rəhberlik etməli və o kafedra Azərbaycan Dövlət Universitetində qalmalı, digər 2-ci kafedra isə mənə həvələ olunmamalı və o kafedra yeni yaradılmış Azərbaycan Tibb İnstitutundakı rus dili kafedrasi olmalıdır. Mən bu işdən imtina etdim, cünki 2 işi eyni vaxtda aparmaq çətin olardı və Azərbaycan Tibb İnstitutunun aspirantları ilə isimli davam etdirilməyi qərar aldım.

1933-cü ilde Semaşko adına xəstəxanada N.P.Andronskinin rehberlik etdiyi kafedrada 5 ay interna hekim kimi işlədim. Institut rehberliyi klinikada işləmeyi mənə teklif etdi, lakin institutda müəllim kimi, həm de hekim kimi xəstəxanada eyni vaxtda çalışmaq mümkün olmurdu. Həkim məvacibisi ise aləmin ehtiyaclarına çatırdı. Bir müddət bezi ali məktəblərde ve kurslarda, daha sonra isə Həkimləri Təkmilləşdirme İnstitutunda rus dilindən mühəzzipler oxudum. Bundan başqa, 2 il erzində rus və Azərbaycan dil-lərindən senaye müəssisələri üçün direkt

er
raf
oji
ali
torfann hazırlanması ve maliyye institut-
lanında da işledim. Öz teşebbüsümle tes-
kilatçı ve rəhbər kimi 5 ay Azerbaycan dilin-
linin lüğətinin tərtib işi sahəsində ve Kendi
Təsərrüfatı Institutunda çalışmışam.

nde her dafa taleb olunarkan orta maktebler
nda iştirak etmişem. Bundan başka, ali mak-
telerin işlenip hazırlanmasında da hâmiye manşet
ci işi ışık yüzü görmedi. Bunun da sebebi ali
mahz bu baxtı getirmeyen institut üçün
ve onun tedris metodikasında orta ve yeddi-
imasi institutunda maşğeleler aparmışam.

İmza: professor Şahtaxtinski
Tercüme edeni: Tunzale HÜSEYNOVA

Həmid ağa Şahtaxtinski

(tercümevi-hal)



Hamid aãa Sahtaxtimki



Sakina xamm Saftaxtinskii

landım ve yay vaxtı işləməli oldum. 1919-cu ilin payızında man nəzir salahiyətində Gəncəyə çağrıldığım. Orada Azerbaycan müümüllimlərinin təkmilləşdirilməsi kurslarının təşkili və pedaqoqika fənlərinin metodikası, psixologiya kimi fənlərin programı elava olunması işi ilə meşğul oldum. Az sonra bütün müessisələr Bakıya köçürüldü və men de məarif nazırı kimi oraya çağrıldım. 11 gündən sonra menimlə hökumət sədri arasında konflikt yarandı və işden çıxdım. 7 ay işsiz qaldım və ferdi müümüllimlik meşğul oldum. Yenidən nazir vəzifəsinə təyin olundum lakin ay yanından sonra öz erizəmə asasında hemin vəzifəden getdim. Hökumət rəhbərləri Azərbaycanda Ali Pedagoji Institutun təşkili üçün layihənin işlənməsinə məndan xahiş etdilər. Men razılışdım və Azərbaycanın sovetləşdirilməsindən sonra bu layihəni tamamladım. Senedli N.Nərimanova təqdim olundu. Onlar da qızılıkla öyrəniləndən sonra məarif komisiyası səlahiyyətini hərdən institutun təşkiline başlaşdırıb. Bu institutda men ümumi psixologiyada mühazirələr oxudum. O zamanlar N.Nərimanova mənə məktəblər üçün bütün fənlərdən dərsliklər hazırlayan komissiyanın rəhbəri olmağıni təklif etdi.

Bu vaxtlar Ali Qadın Pedaqoji İstítutu yarandı ve men pedaqoqika, psixologiya və diger pedaqoji fənlərdən dars demək üçün oraya davət aldım. Fiziologiya dersləri da menə verildi, cünti həlo Tiflisdə olarken Zaqafqaziya Universitetinin Tibb fakültəsində tohsil almırdım. 1 il sonra orta məktəblər üçün müəllimlərin həsrliq vaxtnı təzələşdirmək məqsədilə 1 illik kurslar təşkil olundu, orada men pedaqoqika və psixologiyadan mühəzziler oxudum. Azərbaycanın sovetləşdirilməsi dövründə universitetdə diller (rus və Azərbaycan) kafedrasında çalışdım. 1 il keçdikdən sonra öz ana dilimizdə ümumi psixologiyadən dars deməyi məna takrif etdilər və ilk olaraq Azərbaycan dilində bu fənni dosent kimi tədris etdim.

Tezliklə ümumi psixologiyaya pedaqoji psixologiya və ümumi pedaqogika, Azərbaycan dilinin yaranma nezəriyyəsi və tədris metodikası da elava olundu. Qeyd olunan son fənni mütexəssis olmadıqdan mən tədris etdim, professor Cəlalbanzada galene qeder. Texminən elə illerde Bakı Xalq Maañ Şöbəsi nazidində 2 illik Pedaqoji Institut açıldı və mən oraya pedaqoji psixologiyadan mühabətələr oxumam üçün davat etdiər.

Vaxtılı Tiflis'dan gedarkeran oxuduğum

Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

A. Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası Xatirə muzeyi; ilə birlikdə "Xocalı qan yaddaşımızdır" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kitabxananın direktoru Kamal Axundov çıxış edərək bildirmişdir ki, 18 il bundan əvvəl erməni tecavüzkarları öz çırçın siyasetlərini həyata keçirmək üçün güclü harbi texnikanın köməyi ilə Xocalıya hücum etmiş, xalqımızla qarşı növbəti soyqırım aktını törətmışlar. Sonra muzeinin direktoru Naiba Mirzayeva çıxış edərək erməni quldurlanının Azərbaycan xalqına qarşı töredikləri soyqırım facilərinin bir daha takrir olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaliyatına olduğu kimi çatdırılmasına umummilli lider Heydar Əliyevin imzaladığı tanxi fərmanınnan şahmilyeyindən danışmışdır.

Sonda 15 nömrili orta maktabın öğrencilerinin ifasında şeirler söylenmiş ve şarkıya
İhvan olsmusdur.

Sadərək Rayon Tehsil Şöbəsi Heydərabad qəsəbə orta məktəbinde Xocalı faciəsinin 18-ci ildönümüne həsr olunmuş baxış-sorgı təşkil etmişdir. "Xocalı qırınımın əsir faciasıdır" adlıanın sərgidə Abdulla Qurbanının "Şəhədir dəstəni", Oluşongurlarının "Qanlı şənbəyə gedən yol", Əslî Xalqılığının "Gülfələnmış uşaqlar", İsmayıllı qızılıyevin "Qara gündəlik", Tofiq Qehramanovun "Cələddiz zələm id" kitabları, əməkçilər Günel Əliyevənin, Elvin Hüseynovun, Məcid Əsgərovun və başqalarının əsərləri təqdim edilmişdir. Mətbəənin əsas məzuniyyəti - əməkçilərin jurnal materiallarının nümayəsi olunur.

Tedbirde şahidlerin xatiraları bir doqquz süküta yad edilmişdir. Heydərabad qəsabası, Sadəkəv və Qaraağac kənd orta məktəblərinin şagirdləri sərgidəki ekspozisiyada sanadları baxmışlar. Məktəbin elektron lövhəsində Xocalı soyqırımına aid film nüüməsi etibarlılaşdırılmışdır.

Color SLIDE

Ömrünün 40 ilden çoxunu muxtar respublikamızın fauna ve florاسının tədqiqinə, mühafizəsi və ekoloji maarifləndirməyə həsr eden Qaşdar Əliyevin bu günlərdə "Adiloğlu" nəşriyyatın "Naxçıvanın zəngin təbiəti" adlı kitabı yenice nəşr olunub. Kitabın ilk sahibi ulu önder Heydər Əliyevin sərgiyənə baxarkən verdiyi yüksək qiymətə başlayır. Prezident İlham Əliyev Ordubad, Culfa və Şahbuz rayonları orası hesabına akademik Hesen Əliyev adına Zengozur Milli Parkının yaradılması barecə 25 noyabr 2009-cu ildə serəncam imzalamışdır. 30666,4 hektar hesablanan bu ərazilərdə fauna və floranın mühafizəsinin gücləndirilməsi, tədqiqi bir daha dövlət qayğısı ilə əhatələnir. Kitabda bir çox ölkələrə nümunə olan Naxçıvan ekosisteminin uğurlarından, müasir texnoloji suvarma sistemlərindən, suturlarla, artezian, subartezian, kəhriz və bulaq sularından məqsədyönlü istifadənin böyük faydasından oxuculara müfəssəl məlumat verilir, təbiətin mühafizəsinə çağrış səslərin.

Respublikanın emekdar təbiəti mühafizə işçisi Qaşdar Əliyevin oxucular təqdim etdiyi "Naxçıvanın zəngin təbiəti" adlı kitabı onun 40 illik ekoloji təcrübəsinin və dövri metbuətdə dərc edilən coxşayı yazılarının məhsuludur. Kitab 212 sahifədən və çoxlu rəngli təbəqələr təsvirindən ibarətdir. Burada Naxçıvanın zəngin əkinçilik mədəniyyətinin 1000 illik tarixində nadir meyvə, giləmeyvə növləri, sebat bali, melhəmlər, nuranı babaların yerli iqlimə uyğun xalq seleksiyasının qızıl fondundan olan çoxlılı bitkilerin indi də bar verən 200-300 yaşı bar ağaclardan, etli bəzək bitkilərindən bəhs edilir.

Kitabın adəb-iyyat qaynaqlanına diqqət yetirdikdə aydın olur ki, istifade etdiyi 163 mənbədən 127-si onun öz qələməndən çıxan, 1969-cu ildən indiyədək dərc etdirildi ekoloji mövzulan ustalığı, ardıcılıqla vahdat halına getmişdir. Qaşdar Əliyevin maraq dünyası onuna səciyyələrin ki, o, 40 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış, öz işinin öhdesindən bacarıqla gələrən qoşa qanad kimi ekologiyamızın, təbiətin saflığını qorumaqdə sən-bəlli işlər görmüşdür.

Onun kitabda adını çəkdiyi qantəpər; sehləb, solmazçıçayı, kəkklikötür, dağ zirvəsi, nara, yarpaq, aydoşayı, qatrıqurğu, su biberi, dəvətkani, həmərsün,



qızılıqlı, yemişan çiçəyi, marmarık, zarinc, eppəkli meyvaları; yemlik, murçalıq, moreçiyüd, tursəng, quzuqlağı, dağ soğanı, yabanı sanmsaq, evelik, aleyaz, dikça, çəşir, bolu, şomu, baldırıqan, revənd... ta saymaqla qurtarmayan 200-dək nadir qida və dərman bitkileri Naxçıvan torpağının Avropa və Asiyada en zəngin yataqlarıdır, bu torpağı uzunömürlüleri diyanətənən qorumaq istəyən başucularıdır.

Qaşdar Əliyev Naxçıvan bitkiliyindən 24 ilə 7 dəfə təzələnən nadir sərgini ana dil, latin, rus, ingilis dilleri və əreb qrafikası ilə hazırlanmışdır. Sərgi təməşə edənlərin sayı milyondan çox olmuşdur. Müxtəlif ölkələrdən müəllifin adına 250-dən çox minnətdərlik və sorğu məktubları

saflığında mühüm rol oynayan Naxçıvan folklorunun toplayıcılarından biridir. Kitabda dodaqqaçlılar, Dədə Ələsgərən, S.Vurğundan, B.Vahabzadədən, Məmməd Arazdan, Ə.Qaşanlıdan təbiətə bağlı misralar yerində işlənir. Bundan başqa, kitabda Naxçıvan təbiətinin esrarəngiz gözəllikləri rəngli fotosular oxuculara çatdırılır.

Kitabda oxucuları düşündürən bir sual diqqəti cəlb edir-Niye 100 il yaşamış? Bunun sababını müəllif təbiətimizə münasibətə və reftarda gördüyü qənaətinə gelir.

**Əlövsət QULİYEV
kənd təsərrüfatı elmləri doktoru, ekoloq**

Tədbirləri, narkomanının tibbi aspektindən tərtibdiyi fasadlar və buna qarşı aparılan mübarizə metodları haqqında danışılmışdır. Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Əliyeva, Toğrul Həsənzadə, Süleyman Məmmədov seans oyunlarında xüsusi xərfələrə fərqlənmişlər. Seansçılarından isə en yaxşı nəticəni Talib Babayev göstərmişdir.

Fərqlənən şahmatçılara Naxçıvan MR Şahmat Federasiyasının fəxri fərمانları verilmişdir.

Sabuhi HÜSEYNOV

Narkomaniya əsrin bələsidi

Naxçıvan Dövlət Texniki Koleçinən akt zalında "Narkomaniya əsrin bələsidi" mövzusunda tədbir keçirilmişdir. Naxçıvan MR Gənclər və İdman,

təhsil, sahiyyə, edliyyə, daxili işlər, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirliklərinin birgə təşkilatlığı ilə keçirilən tədbirdə narkomaniyaya qarşı mübarizə

Şahmat üzrə seans oyunları keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirləri planına uyğun olaraq Naxçıvan Şəhər Şahmat Mərkəzində "Narkomaniya əsrin bələsidi" devizi altında şahmat üzrə seans oyunları keçirilmişdir. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Şahmat

Federasiyasının təşkil etdiyi seans oyunlarında 20 şahmatçı qarşı şəhər şahmat məktəbinin baş məşqçisi Adil Sevdimaliyev, məktəbin məşqçisi müəllimi, ustalığa namizəd Talib Babayev və Azərbaycan Respublikasının emekdar məşqçisi Akif Vəlibayov mübarizə aparmışlar. İştirakçılarından Rəhimə

gəlmədir.

Qaşdar Əliyev iftixarla yazır ki, torpaqlarını göz diken yağı düşmənlərə dünən iri dövlətlər dəstək versələr, tacavüzkarlara yardım göstərələr, dövət yolu son 15 ilde keçirib. Dövət və deyənə ilə, intibah və tərəqqisi ilə düşmənə göz dəyi kimi şərqi qapısında möhkəm dayanır.

Oz doğma el-obası, torpağına möhkəm bağlı olan Qaşdar Əliyev 40 il yaxın təmənnəsiz xidmətlər görkəmli elm və mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilir, ayrıca

= Yeni nəşər

Naxçıvanın zəngin təbiəti

Xəbərlər

Aşıqlar hərbçilər qarşısında çıxış etmişlər

Naxçıvan Hərbi Qarnizo-nunun zabitlər evində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Elmi Metodik Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Aşıqlar Birliyi üzvlərinin konseri proqramı keçirilmişdir.

Konsertində evlə Elmi Metodik Mərkəzin direktoru Nizami Əzizaliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Macılı Sedrini 7 fevral 2009-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günənlərin keçirilməsi haqqında" imzaladı. 15 nefərdən təşkil olunmuş kollektivin repertuarına "Gelinaparma" tamaşası daxil edilmişdir. Kollektivin həmin repertuarına Novruz bayramı şənliklərində çıxış etməsi nəzərdə tutulmuşdur. Hazırda tamaşanın məşqələri gedir.

Sonra Aşıqlar Birliyinin sedri İxtiyar Seyidov çıxış edərək qə-

dim Naxçıvan torpağında aşiq şəhərin həmişə mövcud olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan torpağı zaman-zaman dövrün, əsrlərin keşmə-keşlərindən keçərək xalqın mənevii aleminin, bədli təfəkkürün, estetik zövqünün formalasmasına xidmət edən ozanlar yətirib. Bu gün onları sonətini yasadalar az deyil.

Sonra söz sazçılanlara verildi. Ifaçılarından Naxçıvan Muxtar Respublikasının emekdar artisti Tural Bağırovun, Aydin Cəfərovun, Kəoni Möhlətgəzizinin, Şirin Şirinəzadənin və başçalarının ifasında sesləşən el havalı təbliğatçılarına xoş ovqat bəxş etdi. Nuray Əsgərova

"Gülüstan" folklor kollektivi yaradılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Macılı Sedrini 7 fevral 2009-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günənlərin keçirilməsi haqqında" imzaladı. 15 nefərdən təşkil olunmuş kollektivin repertuarına "Gelinaparma" tamaşası daxil edilmişdir. Kollektivin həmin repertuarına Novruz bayramı şənliklərində çıxış etməsi nəzərdə tutulmuşdur. Hazırda tamaşanın məşqələri gedir.

T.HÜSEYNLİ

Hava həqqunda

Sinopiklərin məlumatına görə, muxtar respublikanın bəzi yerlərində yağıntı və duman olacaq gözənilir. Saniyədə 5-10 metr sürətlə Qərb küləyi əsəcək.



Gecə	Gündüz
Naxçıvan şəhəri	0...4
Şahbuz rayonu	0...5
Babək rayonu	0...4
Kəngərlı rayonu	0...5
Şərur rayonu	0...5
Ordubad rayonu	2...7
Sədərək rayonu	0...5
Culfa rayonu	2...7
	10...14
	7...12
	10...15
	7...12
	10...15
	9...14
	9...14
	10...15
	10...15

İlməşdir

10 mart 1998-ci ildə Heyran xanım adına Naxçıvan Tibb Məktəbi tərəfində Naxçıvan şəhər sakini Sofarəliyə Şəfa Qüdrət qızına verilmiş AB-II 032525 nömrəli diplom iddialıdan etibarsız sayılır.

Allah rahmat olsın

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nəğıyev və nazirliyin kollektivi Sədərək Rayon Təhsil Şöbəsinin işçiləri ORUC MÜƏLLİM və İLQAR MÜƏLLİM vəfatından kezərləndiklərini bildirir və mərhəmlənniləllər üzvlərini dərin

hüznü başsağlığı verirlər.

Naxçıvan MR Dövlət Statistika Komitəsinin kollektivi iş yoldaşın Telman Məmmədova, yaxın qohumunu ISA QASIMOVUN vəfatından kezərləndiklərini bildirir və dərin hüznü başsağlığı verir.

ŞƏRQ QAPISI

Baş redaktor:
RƏBİL KƏTANOV

Ənvan: AZ-7000,
Naxçıvan ş. Təbriz küç. 1.
Telefonlar: Məsul katib: 45-62-47
Şöbələr: 45-81-44, 45-51-18
Müxbirlər: 45-75-21
Faks: 44-52-52

Qeydiyyat №: 575

Ölyazmalara cavab verilmər
və onlar geri qaytarılmur

Nömrəyə məsul: Nuray Əsgərova

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, sahifələrin "Ocamı" NPB-də ofset üsü ilə çap olunmuşdur.

Tiraj: 3700. Sifariş № 176